

Ədəbiyyat Qəzeti

www.edebiyat-qazeti.com

Cümə, 7 mart 2014-cü il № 9 (4916)

1934-cü ildən çıxır Qiyməti 30 qəpik

Martin S-də Azərbaycan poeziyasının görkəmli nümayəndələrindən biri - xalq şairi Səməd Vurğunun ev muzeyinin əsası təmirdən sonra açılış mərasimi keçirildi.

Xanım Vəkilova kimi madaniyyət fedaiisi, Yusif Səmadoğlu və Vəqif Səmadoğlu kimi görkəmləri sañatkarlar yetişib. Vəqif mülliimlin sehərhəndə yaranan problem hamamızın dögəntəndi. Tezliklə sañalı fealiyyətə başlaması üçün bütün mümkin vəstitalərdən istifadə edəcəyik. Bu ilə Azərbaycan xalqı üçün çox eziż və qıymətlidir. Görkəmi sərin tarixlərinin xalq və dövlət, Azərbaycan Prezidenti tərəfindən eziż tutulması çox sevindirici və təbii hədir. Dəyim ki, ələndən təşəbbüsü ilə aqılmış bu müzeydən sonra ölkəmizə böyük şəxsiyyətlərin ev muzeylərinin yaradılmasının bünövrəsi qoyulmuş, muzey işinə təkmilləşdirilməsinə, inkişafına başlarımışdır... Səməd Vurğun çatın dövrədə yaşamasına baxmayıraq, onun yaradıcılığının əsasında Vətən, torpağa sevgi, xalqa mə-



Rəmzi qızılırlent kasıldıdan sonra dövlət və hökumət rəsmləri, millət vəkili, təninin elm və madaniyyət xadimləri, ictimaiyyət nümayəndələri müzezin ekspozisiyası ilə tanış olurdular.

Muzejin direktori Aygün Vəkilova və coşk edər dığqışa çatdırıldı ki, Səməd Vurğunun ev

muzeyi 1975-ci ilin oktyabrında ulu önder Heydar Əliyevin təşəbbüsü ilə fəaliyyətə başlayıb. Səməd Vurğunun son iki ilini müzezin yerləşdiyi evda yaşıyab-yaradı. Bu divarlar böyük şairin ömrünün əsas qələmləri gürlerindən sahidi. Eyni zamanda, zəmanəsinin en görkəmləri sənətkarları, o cümlədən də bestəkarımız Üzeyir Hacıbəyli dəfələrlə bu evde sənət qonağı olublar. Burada qızınlı sənət səhəbərləri ediblər. Ulu önder Heydar Əliyev hamisə Səməd Vurğun ocağına xüsusi qayğıla yanaşıb. Bu anəna ölkənin başçı tərafından yəni de yasadı. Cənab Prezidentin İlham Əliyevin "Xalq şairi Səməd Vurğunun ev muzeyinin əsası təmiri haqqında" 2011-ci il 13 dekabr tarixi sarancamına əsasən, Madaniyyət və Turizm Nazirliyinin tərəfindən aparan təmir işləri təkə Səməd Vurğun ocağına deyil, ümumiyyətə ədəbiyyatımız, madaniyyətimize, sənəte olan diqqətin rəhnindədir. Səməd Vurğun və onun alla üzvləri həmişə dövlət və tətənən hörəm görüb. Bu hörəm qarşılıqlı və dalmışdı. Cənab Prezident, də madaniyyət və turizm naziri Əbülfəs Qarayeva da Səməd Vurğun ailesi admən minnətdən edir. Böyük sənət gəzəl bir yəzgündə, baharın ələməti qədəm qoyduğu ilk günlərdə dünənya göz açmışdır. Bu gün dövlət səhiyyəsinə onu rûh bir dəha şad edildi. Bu, unudulmaz bir diqqət, qayğılaşdırıldı. Əziz ruhları şad edilmişsi uca Tanrıya da xoşdur..."

Mərasimdə çox edən madaniyyət və turizm naziri Əbülfəs Qarayev da S.Vurğunun ev muzeyinin yeniden öz qapısını ziyarətçilərin üzünə açmasına ələmdən hadisə kimə qeymləndirdi: "Xalq şairi Səməd Vurğunun olmaz poeziyalı xalqımızın manavi xazinasıdır. Sovələr məkanının en görkəmləri adamlarının on cərgasında Maksim Corki, Aleksandr Fadayev, Pavel Antołoski, Konstantin Simonovla yaraşdı. Səməd Vurğunun da aydın görünen yeri olub, O, öz dövründə Azərbaycan ədəbiyyatını ləyqətli, özü də, on cərgasında təməs edib. Səməd Vurğun ocağında Abyanlı

hebbat, dövləte xidmet və layiqli vətəndəs mövqeyi durmusdur. Poeziya ustasının şəhərinin hər satırının arasında azadlıq hissi ifadə olunmuşdur. Hemçinin onun dram əsərləri öz aktuallığını bu gün da qoruyub sadxayı. Səməd Vurğunun yaradıcılığı bu gün de müasir Azərbaycan ədəbiyyatçılığında xüsusi yer tutur və tədqiq olunur..."

Ə.Qarayev əsası təmirdən sonra S.Vurğunun ev muzeyinin şərəfinə qəbul olundu. Hər biri quruluşunu təsdiq etdi. Cənab Prezidentin İlham Əliyevin "Xalq şairi Səməd Vurğunun ev muzeyinin əsası təmiri haqqında" 2011-ci il 13 dekabr tarixi sarancamına əsasən, Madaniyyət və Turizm Nazirliyinin tərəfindən aparan təmir işləri təkə Səməd Vurğun ocağına deyil, ümumiyyətə ədəbiyyatımız, madaniyyətimize, sənəte olan diqqətin rəhnindədir. Səməd Vurğun və onun alla üzvləri həmişə dövlət və tətənən hörəm görüb. Bu hörəm qarşılıqlı və dalmışdı. Cənab Prezident, də madaniyyət və turizm naziri Əbülfəs Qarayeva da Səməd Vurğun ailesi admən minnətdən edir. Böyük sənət gəzəl bir yəzgündə, baharın ələməti qədəm qoyduğu ilk günlərdə dünənya göz açmışdır. Bu gün dövlət səhiyyəsinə onu rûh bir dəha şad edildi. Bu, unudulmaz bir diqqət, qayğılaşdırıldı. Əziz ruhları şad edilmişsi uca Tanrıya da xoşdur..."

Tədbirdə İ.Əblov adına Madaniyyət Mərkəzinin üzvü Turxan Məmmədiyi S.Vurğunun "Ana" şərni oxudu, Prezident İlham Əliyevi, şərni neticeyi Səməd Vurğunun Vəkilov kimi qeymləndirdi: "Xalq şairi Səməd Vurğunun olmaz poeziyalı xalqımızın manavi xazinasıdır. Sovələr məkanının en görkəmləri adamlarının on cərgasında Maksim Corki, Aleksandr Fadayev, Pavel Antołoski, Konstantin Simonovla yaraşdı. Səməd Vurğunun da aydın görünen yeri olub, O, öz dövründə Azərbaycan ədəbiyyatını ləyqətli, özü də, on cərgasında təməs edib. Səməd Vurğun ocağında Abyanlı

Kaş bütün kürsənlər barşa, dünya,
Ulduzlar hemişa şırsı, döyül
Vurğun milyonlarından adından deyib:
"Biz geldi gedərik, sən yaşa, dünya!"

Bayram yeli
çardaxları yixanda,
Novruzgülü,
qarçıçayı çıxanda,
Ağ buludlar
köynəklərin sixanda
Bizdən də bir
yad eləyən sağ olsun...
Şəhriyar

«Ədəbiyyat qəzeti» - 80

lektinin ayrı-ayrı sahifələrində də aşkar görmək mümkündür.

"Ədəbiyyat qəzeti" müxtəlif illərdə, müxtəlif səpəkli yaxşılarında salqımların undululmaz ənənlərini, milli həysiyətini ləyqinə qoruyub, onun yaşama haqqını qırvısi katlığı qədər və mümkin bildiyi şəkildə müdafiə edib.

80 illik saylardan seçilən təqdim olunan hər bir material, son vaxtlar nəhayət, YUNESKO-nun məlum qararı ilə yüksək qiymətləndirilərək dünya miyazında ləyqinə qeyd olunan Novruz bayramının bu gününə qədən yolu dəha aydın təsvir etməyə, şübhəsiz, müzəyyən kömək göstərə biləcək.

"Sən yaşa, dünya!.."



Xanım Vəkilova kimi madaniyyət fedaiisi, Yusif Səmadoğlu və Vəqif Səmadoğlu kimi görkəmləri sañatkarlar yetişib. Vəqif mülliimlin sehərhəndə yaranan problem hamamızın dögəntəndi. Tezliklə sañalı fealiyyətə başlaması üçün bütün mümkin vəstitalərdən istifadə edəcəyik. Bu ilə Azərbaycan xalqı üçün çox eziż və qıymətlidir. Görkəmi sərin tarixlərinin xalq və dövlət, Azərbaycan Prezidenti tərəfindən eziż tutulması çox sevindirici və təbii hədir. Dəyim ki, ələndən təşəbbüsü ilə aqılmış bu müzeydən sonra ölkəmizə böyük şəxsiyyətlərin ev muzeylərinin yaradılmasının bünövrəsi qoyulmuş, muzey işinə təkmilləşdirilməsinə, inkişafına başlarımişdır... Səməd Vurğun çatın dövrədə yaşamasına baxmayıraq, onun yaradıcılığının əsasında Vətən, torpağa sevgi, xalqa mə-



Rəmzi qızılırlent kasıldıdan sonra dövlət və hökumət rəsmləri, millət vəkili, təninin elm və madaniyyət xadimləri, ictimaiyyət nümayəndələri müzezin ekspozisiyası ilə tanış olurdular.

Muzejin direktori Aygün Vəkilova və coşk edər dığqışa çatdırıldı ki, Səməd Vurğunun ev

muzeyi 1975-ci ilin oktyabrında ulu önder Heydar Əliyevin təşəbbüsü ilə fəaliyyətə başlayıb. Səməd Vurğunun son iki ilini müzezin yerləşdiyi evda yaşıyab-yaradı. Bu divarlar böyük şairin ömrünün əsas qələmləri gürlerindən sahidi. Eyni zamanda, zəmanəsinin en görkəmləri sənətkarları, o cümlədən də bestəkarımız Üzeyir Hacıbəyli dəfələrlə bu evde sənət qonağı olublar. Burada qızınlı sənət səhəbərləri ediblər. Ulu önder Heydar Əliyev hamisə Səməd Vurğun ocağına xüsusi qayğıla yanaşıb. Bu anəna ölkənin başçı tərafından yəni de yasadı. Cənab Prezidentin İlham Əliyevin "Xalq şairi Səməd Vurğunun ev muzeyinin əsası təmiri haqqında" 2011-ci il 13 dekabr tarixi sarancamına əsasən, Madaniyyət və Turizm Nazirliyinin tərəfindən aparan təmir işləri təkə Səməd Vurğun ocağına deyil, ümumiyyətə ədəbiyyatımız, madaniyyətimize, sənəte olan diqqətin rəhnindədir. Səməd Vurğun və onun alla üzvləri həmişə dövlət və tətənən hörəm görüb. Bu hörəm qarşılıqlı və dalmışdı. Cənab Prezident, də madaniyyət və turizm naziri Əbülfəs Qarayeva da Səməd Vurğun ailesi admən minnətdən edir. Böyük sənət gəzəl bir yəzgündə, baharın ələməti qədəm qoyduğu ilk günlərdə dünənya göz açmışdır. Bu gün dövlət səhiyyəsinə onu rûh bir dəha şad edildi. Bu, unudulmaz bir diqqət, qayğılaşdırıldı. Əziz ruhları şad edilmişsi uca Tanrıya da xoşdur..."

Mərasimdə çox edən madaniyyət və turizm naziri Əbülfəs Qarayev da S.Vurğunun ev muzeyinin yeniden öz qapısını ziyarətçilərin üzünə açmasına ələmdən hadisə kimə qeymləndirdi: "Xalq şairi Səməd Vurğunun olmaz poeziyalı xalqımızın manavi xazinasıdır. Sovələr məkanının en görkəmləri adamlarının on cərgasında Maksim Corki, Aleksandr Fadayev, Pavel Antołoski, Konstantin Simonovla yaraşdı. Səməd Vurğunun da aydın görünen yeri olub, O, öz dövründə Azərbaycan ədəbiyyatını ləyqətli, özü də, on cərgasında təməs edib. Səməd Vurğun ocağında Abyanlı

Kaş bütün kürsənlər barşa, dünya,
Ulduzlar hemişa şırsı, döyül
Vurğun milyonlarından adından deyib:
"Biz geldi gedərik, sən yaşa, dünya!"

Tədbirdə İ.Əblov adına Madaniyyət Mərkəzinin üzvü Turxan Məmmədiyi S.Vurğunun "Ana" şərni oxudu, Prezident İlham Əliyevi, şərni neticeyi Səməd Vurğunun Vəkilov kimi qeymləndirdi: "Xalq şairi Səməd Vurğunun olmaz poeziyalı xalqımızın manavi xazinasıdır. Sovələr məkanının en görkəmləri adamlarının on cərgasında Maksim Corki, Aleksandr Fadayev, Pavel Antołoski, Konstantin Simonovla yaraşdı. Səməd Vurğunun da aydın görünen yeri olub, O, öz dövründə Azərbaycan ədəbiyyatını ləyqətli, özü də, on cərgasında təməs edib. Səməd Vurğun ocağında Abyanlı

Kaş bütün kürsənlər barşa, dünya,
Ulduzlar hemişa şırsı, döyül
Vurğun milyonlarından adından deyib:
"Biz geldi gedərik, sən yaşa, dünya!"

Tədbirdə İ.Əblov adına Madaniyyət Mərkəzinin üzvü Turxan Məmmədiyi S.Vurğunun "Ana" şərni oxudu, Prezident İlham Əliyevi, şərni neticeyi Səməd Vurğunun Vəkilov kimi qeymləndirdi: "Xalq şairi Səməd Vurğunun olmaz poeziyalı xalqımızın manavi xazinasıdır. Sovələr məkanının en görkəmləri adamlarının on cərgasında Maksim Corki, Aleksandr Fadayev, Pavel Antołoski, Konstantin Simonovla yaraşdı. Səməd Vurğunun da aydın görünen yeri olub, O, öz dövründə Azərbaycan ədəbiyyatını ləyqətli, özü də, on cərgasında təməs edib. Səməd Vurğun ocağında Abyanlı

Kaş bütün kürsənlər barşa, dünya,
Ulduzlar hemişa şırsı, döyül
Vurğun milyonlarından adından deyib:
"Biz geldi gedərik, sən yaşa, dünya!"

Tədbirdə İ.Əblov adına Madaniyyət Mərkəzinin üzvü Turxan Məmmədiyi S.Vurğunun "Ana" şərni oxudu, Prezident İlham Əliyevi, şərni neticeyi Səməd Vurğunun Vəkilov kimi qeymləndirdi: "Xalq şairi Səməd Vurğunun olmaz poeziyalı xalqımızın manavi xazinasıdır. Sovələr məkanının en görkəmləri adamlarının on cərgasında Maksim Corki, Aleksandr Fadayev, Pavel Antołoski, Konstantin Simonovla yaraşdı. Səməd Vurğunun da aydın görünen yeri olub, O, öz dövründə Azərbaycan ədəbiyyatını ləyqətli, özü də, on cərgasında təməs edib. Səməd Vurğun ocağında Abyanlı

Kaş bütün kürsənlər barşa, dünya,
Ulduzlar hemişa şırsı, döyül
Vurğun milyonlarından adından deyib:
"Biz geldi gedərik, sən yaşa, dünya!"

Tədbirdə İ.Əblov adına Madaniyyət Mərkəzinin üzvü Turxan Məmmədiyi S.Vurğunun "Ana" şərni oxudu, Prezident İlham Əliyevi, şərni neticeyi Səməd Vurğunun Vəkilov kimi qeymləndirdi: "Xalq şairi Səməd Vurğunun olmaz poeziyalı xalqımızın manavi xazinasıdır. Sovələr məkanının en görkəmləri adamlarının on cərgasında Maksim Corki, Aleksandr Fadayev, Pavel Antołoski, Konstantin Simonovla yaraşdı. Səməd Vurğunun da aydın görünen yeri olub, O, öz dövründə Azərbaycan ədəbiyyatını ləyqətli, özü də, on cərgasında təməs edib. Səməd Vurğun ocağında Abyanlı

Kaş bütün kürsənlər barşa, dünya,
Ulduzlar hemişa şırsı, döyül
Vurğun milyonlarından adından deyib:
"Biz geldi gedərik, sən yaşa, dünya!"

Tədbirdə İ.Əblov adına Madaniyyət Mərkəzinin üzvü Turxan Məmmədiyi S.Vurğunun "Ana" şərni oxudu, Prezident İlham Əliyevi, şərni neticeyi Səməd Vurğunun Vəkilov kimi qeymləndirdi: "Xalq şairi Səməd Vurğunun olmaz poeziyalı xalqımızın manavi xazinasıdır. Sovələr məkanının en görkəmləri adamlarının on cərgasında Maksim Corki, Aleksandr Fadayev, Pavel Antołoski, Konstantin Simonovla yaraşdı. Səməd Vurğunun da aydın görünen yeri olub, O, öz dövründə Azərbaycan ədəbiyyatını ləyqətli, özü də, on cərgasında təməs edib. Səməd Vurğun ocağında Abyanlı

Kaş bütün kürsənlər barşa, dünya,
Ulduzlar hemişa şırsı, döyül
Vurğun milyonlarından adından deyib:
"Biz geldi gedərik, sən yaşa, dünya!"

Tədbirdə İ.Əblov adına Madaniyyət Mərkəzinin üzvü Turxan Məmmədiyi S.Vurğunun "Ana" şərni oxudu, Prezident İlham Əliyevi, şərni neticeyi Səməd Vurğunun Vəkilov kimi qeymləndirdi: "Xalq şairi Səməd Vurğunun olmaz poeziyalı xalqımızın manavi xazinasıdır. Sovələr məkanının en görkəmləri adamlarının on cərgasında Maksim Corki, Aleksandr Fadayev, Pavel Antołoski, Konstantin Simonovla yaraşdı. Səməd Vurğunun da aydın görünen yeri olub, O, öz dövründə Azərbaycan ədəbiyyatını ləyqətli, özü də, on cərgasında təməs edib. Səməd Vurğun ocağında Abyanlı

Kaş bütün kürsənlər barşa, dünya,
Ulduzlar hemişa şırsı, döyül
Vurğun milyonlarından adından deyib:
"Biz geldi gedərik, sən yaşa, dünya!"

Tədbirdə İ.Əblov adına Madaniyyət Mərkəzinin üzvü Turxan Məmmədiyi S.Vurğunun "Ana" şərni oxudu, Prezident İlham Əliyevi, şərni neticeyi Səməd Vurğunun Vəkilov kimi qeymləndirdi: "Xalq şairi Səməd Vurğunun olmaz poeziyalı xalqımızın manavi xazinasıdır. Sovələr məkanının en görkəmləri adamlarının on cərgasında Maksim Corki, Aleksandr Fadayev, Pavel Antołoski, Konstantin Simonovla yaraşdı. Səməd Vurğunun da aydın görünen yeri olub, O, öz dövründə Azərbaycan ədəbiyyatını ləyqətli, özü də, on cərgasında təməs edib. Səməd Vurğun ocağında Abyanlı

Kaş bütün kürsənlər barşa, dünya,
Ulduzlar hemişa şırsı, döyül
Vurğun milyonlarından adından deyib:
"Biz geldi gedərik, sən yaşa, dünya!"

Tədbirdə İ.Əblov adına Madaniyyət Mərkəzinin üzvü Turxan Məmmədiyi S.Vurğunun "Ana" şərni oxudu, Prezident İlham Əliyevi, şərni neticeyi Səməd Vurğunun Vəkilov kimi qeymləndirdi: "Xalq şairi Səməd Vurğunun olmaz poeziyalı xalqımızın manavi xazinasıdır. Sovələr məkanının en görkəmləri adamlarının on cərgasında Maksim Corki, Aleksandr Fadayev, Pavel Antołoski, Konstantin Simonovla yaraşdı. Səməd Vurğunun da aydın görünen yeri olub, O, öz dövründə Azərbaycan ədəbiyyatını ləyqətli, özü də, on cərgasında təməs edib. Səməd Vurğun ocağında Abyanlı

Kaş bütün kürsənlər barşa, dünya,
Ulduzlar hemişa şırsı, döyül
Vurğun milyonlarından adından deyib:
"Biz geldi gedərik, sən yaşa, dünya!"

Tədbirdə İ.Əblov adına Madaniyyət Mərkəzinin üzvü Turxan Məmmədiyi S.Vurğunun "Ana" şərni oxudu, Prezident İlham Əliyevi, şərni neticeyi Səməd Vurğunun Vəkilov kimi qeymləndirdi: "Xalq şairi Səməd Vurğunun olmaz poeziyalı xalqımızın manavi xazinasıdır. Sovələr məkanının en görkəmləri adamlarının on cərgasında Maksim Corki, Aleksandr Fadayev, Pavel Antołoski, Konstantin Simonovla yaraşdı. Səməd Vurğunun da aydın görünen yeri olub, O, öz dövründə Azərbaycan ədəbiyyatını ləyqətli, özü də, on cərgasında təməs edib. Səməd Vurğun ocağında Abyanlı

Kaş bütün kürsənlər barşa, dünya,
Ulduzlar hemişa şırsı, döyül
Vurğun milyonlarından adından deyib:
"Biz geldi gedərik, sən yaşa, dünya!"

Tədbirdə İ.Əblov adına Madaniyyət Mərkəzinin üzvü Turxan Məmmədiyi S.Vurğunun "Ana" şərni oxudu, Prezident İlham Əliyevi, şərni neticeyi Səməd Vurğunun Vəkilov kimi qeymləndirdi: "Xalq şairi Səməd Vurğunun olmaz poeziyalı xalqımızın manavi xazinasıdır. Sovələr məkanının en görkəmləri adamlarının on cərgasında Maksim Corki, Aleksandr Fadayev, Pavel Antołoski, Konstantin Simonovla yaraşdı. Səməd Vurğunun da aydın görünen yeri olub, O, öz dövründə Azərbaycan ədəbiyyatını ləyqətli, özü də, on cərgasında təməs edib. Səməd Vurğun ocağında Abyanlı

Kaş bütün kürsənlər barşa, dünya,
Ulduzlar hemişa şırsı, döyül
Vurğun milyonlarından adından deyib:
"Biz geldi gedərik, sən yaşa, dünya!"

Tədbirdə İ.Əblov adına Madaniyyət Mərkəzinin üzvü Turxan Məmmədiyi S.Vurğunun "Ana" şərni oxudu, Prezident İlham Əliyevi, şərni neticeyi Səməd Vurğunun Vəkilov kimi qeymləndirdi: "Xalq şairi Səməd Vurğunun olmaz poeziyalı xalqımızın manavi xazinasıdır. Sovələr məkanının en görkəmləri adamlarının on cərgasında Maksim Corki, Aleksandr Fadayev, Pavel Antołoski, Konstantin Simonovla yaraşdı. Səməd Vurğunun da aydın görünen yeri olub, O, öz dövründə Azərbaycan ədəbiyyatını ləyqətli, özü də, on cərgasında təməs edib. Səməd Vurğun ocağında Abyanlı

Kaş bütün kürsənlər barşa, dünya,
Ulduzlar hemişa şırsı, döyül
Vurğun milyonlarından adından deyib:
"Biz geldi gedərik, sən yaşa, dünya!"

Tədbirdə İ.Əblov adına Madaniyyət Mərkəzinin üzvü Turxan Məmmədiyi S.Vurğunun "Ana" şərni oxudu, Prezident İlham Əliyevi, şərni neticeyi Səməd Vurğunun Vəkilov kimi qeymləndirdi: "Xalq şairi Səməd Vurğunun olmaz poeziyalı xalqımızın manavi xazinasıdır. Sovələr məkanının en görkəmləri adamlarının on cərgasında Maksim Corki, Aleksandr Fadayev, Pavel Antołoski, Konstantin Simonovla yaraşdı. Səməd Vurğunun da aydın görünen yeri olub, O, öz dövründə Azərbaycan ədəbiyyatını ləyqətli, özü də, on cərgasında təməs edib. Səməd Vurğun ocağında Abyanlı

Kaş bütün kürsənlər barşa, dünya,
Ulduzlar hemişa şırsı, döyül
Vurğun milyonlarından adından deyib:
"Biz geldi gedərik, sən yaşa, dünya!"

Tədbirdə İ.Əblov adına Madaniyyət Mərkəzinin üzvü Turxan Məmmədiyi S.Vurğunun "Ana" şərni oxudu, Prezident İlham Əliyevi, şərni neticeyi Səməd Vurğunun Vəkilov kimi qeymləndirdi: "Xalq şairi Səməd Vurğunun olmaz poeziyalı xalqımızın manavi xazinasıdır. Sovələr məkanının en görkəmləri adamlarının on cərgasında Maksim Corki, Aleksandr Fadayev, Pavel Antołoski, Konstantin Simonovla yaraşdı. Səməd Vurğunun da aydın görünen yeri olub, O, öz dövründə Azərbaycan ədəbiyyatını ləyqətli, özü də, on cərgasında təməs edib. Səməd Vurğun ocağında Abyanlı

Kaş bütün kürsənlər barşa, dünya,
Ulduzlar hemişa şırsı, döyül
Vurğun milyonlarından adından deyib:
"Biz geldi gedərik, sən yaşa, dünya!"

Tədbirdə İ.Əblov adına Madaniyyət Mərkəzinin üzvü Turxan Məmmədiyi S.Vurğunun "Ana" şərni oxudu, Prezident İlham Əliyevi, şərni neticeyi Səməd Vurğunun Vəkilov kimi qeymləndirdi: "Xalq şairi Səməd Vurğunun olmaz poeziyalı xalqımızın manavi xazinasıdır. Sovələr məkanının en görkəmləri adamlarının on cərgasında Maksim Corki, Aleksandr Fadayev, Pavel Antołoski, Konstantin Simonovla yaraşdı. Səməd Vurğunun da aydın görünen yeri olub, O, öz dövründə Azərbaycan ədəbiyyatını ləyqətli, özü də, on cərgasında təməs edib. Səməd Vurğun ocağında Abyanlı

Kaş bütün kürsənlər barşa, dünya,
Ulduzlar hemişa şırsı, döyül
Vurğun milyonlarından adından deyib:
"Biz geldi gedərik, sən yaşa, dünya!"

Tədbirdə İ.Əblov adına Madaniyyət Mərkəzinin üzvü Turxan Məmmədiyi S.Vurğunun "Ana" şərni oxudu, Prezident İlham Əliyevi, şərni neticeyi Səməd Vurğunun Vəkilov kimi qeymləndirdi: "Xalq şairi Səməd Vurğunun olmaz poeziyalı xalqımızın manavi xazinasıdır. Sovələr məkanının en görkəmləri adamlarının on cərgasında Maksim Corki, Aleksandr Fadayev, Pavel Antołoski, Konstantin Simonovla yaraşdı. Səməd Vurğunun da aydın görünen yeri olub, O, öz dövründə Azərbaycan ədəbiyyatını ləyqətli, özü də, on cərgasında təməs edib. Səməd Vurğun ocağında Abyanlı

Kaş bütün kürsənlər barşa, dünya,
Ulduzlar hemişa şırsı, döyül
Vurğun milyonlarından adından deyib:
"Biz geldi gedərik, sən yaşa, dünya!"

Tədbirdə İ.Əblov adına Madaniyyət Mərkəzinin üzvü Turxan Məmmədiyi S.Vurğunun "Ana" şərni oxudu, Prezident İlham Əliyevi, şərni neticeyi Səməd Vurğunun Vəkilov kimi qeymləndirdi: "Xalq şairi Səməd Vurğunun olmaz poeziyalı xalqımızın manavi xazinasıdır. Sovələr məkanının en görkəmləri adamlarının on cərgasında Maksim Corki, Aleksandr Fadayev, Pavel Antołoski, Konstantin Simonovla yaraşdı. Səməd Vurğunun da aydın görünen yeri olub, O, öz dövründə Azərbaycan ədəbiyyatını ləyqətli, özü də, on cərgasında təməs edib. Səməd Vurğun ocağında

(Əvvəli 1-ci səh.)

əzizinin, öz qohum-aqrəbasının qəbrini ziyan edir. Quran oxutdurur, mezanın etrafını saliqəye salır, ora bayram yemisi qoyur. Günorta- dan sonra şənlikləş basılır. Həmin axşam hər adam öz ailəsi ile süfrə arxasında yığışır, müxtəlif yemeklər, şirniyət, yemisər hazırlar. Bayram xonçasının etrafında ailə üzvlərinin sayı qədər şəm yandırılır. Bayramın səhəri günün hamı təzə paltar geyir, bir-birinin evinə qonaq gedirlər. Canvarlar dəstə-dəstə toplasılır, oxuyur, yallı gedirlər. Aşıqlar, kəndibazlar, aktyorlar öz maharətlərini göstərirler. Bu gün küsənlər başşalı, heç kəs bir-birini incitmələrdir.

Bu bayram dövründə çoxlu oyular mövcuddur - Koskosa, qapı pusma, baca-baca, şalatma, suya üzük atma, xan oyunu və s. Bütün bu oyular hər hansı gəlməsi, tabiətin oynaması, yaz tarla işlərinin başlanmasına ilə əlaqədardır.

Kosa oyunu oyna-

"Yeni il - Novruz bayramı Mərkəzi Asiyadan Balkanlara qədər uzanan böyük bir ərazilə məskunlaşan bütün türk xalqları tərəfindən sevinclə gərsilənur. Keçirilmə günü müxtəlif olsa da, bunların hanımı Azərbaycanda "bayram ayı" deyilən və 20 fevraldan 21 mart'a qədər olan dövrü əhatə edən müddətə təsadüf edir.

Qədim türklər arasında "Ərgənəkən" kimi tanınan, ilin dayışdırını, baharın gelməsini, tabiətin qış yecusundan ayırdığını göstərən bu bayramın adı bu gün türk xalqları arasında müxtəlif şəkildə səslənir. Məsələn, qırğızlarda "nooruz", özəkbrda "nooruz", qazaxlarda "nooruz, nauruz", uygurlarda "noruz, nooruz", azərbaycanlırlarda "nooruz (noruz), noyruz", Krim tatarlarında "navrez", kazan tatarlarında "neuruz", Balkan türklərində "mevriz", Yugoslaviya türklərində "sultan navruz", Kipr türklərində "mart dokuzu", Anadolu türklərində "Sultana nevruz (nevruz sultan)", "mart dokuzu, mart bozunu" və s.

Türk xalqları arasında Novruz bayramının keçirilənəsi məzmun baxımından eyni olsa da, şəkicə müxtəlifdir.

...Novruz bayramı elə bir bayramdır ki, hər təzə il ona yeni bir tərəvət gətirir, ildən-ildə bayram mərasimləri yeniləşir, zənginləşir. Bayramın bir mərasimi işə oru-

örtür, heç bir söz demədən cömcə ilə qapını döyür. Ev sahibi gerək çıxıb onu elində tutduğu qaba yemək ya pul qoysun. Qaba qoyulmuş yeməli şeyləri yiğib xəstəyə verirlər ki, şəfa tapsın.

İranda Novruz bayramına bir neçə gün qalmış hamı evini tökür, yəni xalça-palazı çıxanbax yaxşı-yaxşı çırır, otaqları temizləyir, şüshəleri silir, mis qabları sürüb ağardırlar. Boşqablardan səməni ekir, güldəndə nargız şitili basdırırlar.

Yeni il axşamı hayata keçirilən ən mühüm mərasim adı "s" ("sin") hərfi ilə başlayan yeddi şeyin (farsca buna "heft-sin" deyir) süfrəyə düzülməsdir. Bunlar aşağıdakılardır: səncəd (iyde), sumaq, şirkə, sünbül, sabzı (göyərti), sir (sarmısaq)

Novruz bayramının ilk günlərində xalq içindən bir nəfəri "Əmirnovruz" elan edib bayramı idarə etməyi ona tapşırıldı. Həmin adam üzüne un və ya şəhər çəkib qırımı və ya san xələt geyinər, uzunqulağa minib şəhərin küçələrini gəzib varlılardan hədiyyələr toplayardı. Novruz bayramı günlərində hər yerdə od yandırılır, adamlar bir-birinə üstüne su çileyirdilər.

Bayram şənliklərində xəlifeler de yaxından iştirak edirdilər. Xəlifenin sarayından qurulan bu şənliklər Orta əsrlərdə Qərbi Avropa ölkələrində keçirilən karnavalın xatırladır. Bu günlər xalqın müxtəlif tebəqələri xonçalar düzəldib saraya galır və xəlifəni, onun ailəsini tebriz edirdilər. Xəlifə işe onlara hədiyyə, pul paylayarmış. Bu şənliklər karnaval şənliklərinə yaxınlaşdırınca cəhətlərdən biri burada iştirak edənlərin üzərinin niqabla, maska ilə örtülməsi idi. 892-ci ilde hakimiyətə gələn xə-

Novruz Şərq Ölkələrində

qarsılayanların hanımı üçün dayışmaz qalır - bu Novruzun "il təhvil olur" deyilən mərasimidir. Kōhnə ilin yeni ilə keçidi, gecə ilə gündüzün tarazlaşdırıcı saat bütün ailə üzvləri bayram süfrəsinin etrafında toplasılır və bayram xonçasında ailə üzvlərinin sayı qədər şəm yandırılır - ev işi, nur gelir.

Bu satırlar unudulmaz Aida İmanquliyevanın vaxtılla ilk dəfə "Ədabiyyat qəzeti"ndə çap olunmuş "Novruz Şərq ölkələrində" adlı məqaləsində götürülmüşdür.

Aida xanının 1970-ci ilin aprelindən başlayaraq "Ədabiyyat qəzeti"nin müxtəlif sayılarda neçə-neçə elmi-tədqiqi məqaləsi dərc olunmuş və ədəbi icimayat tərəfindən yüksək qiymətləndirilmişdir.

Aida xanının İmanquliyevanın Şərq xalqlarının böyük milli sərvəti olan Novruz bayramı haqqında tədqiqlərində göldüyü qənaət nəhayət ən yüksək səviyyədə təsdiqini tapdı.

Məlum olduğunu kimi Mehriban xanım Əliyevanın diqqəti və dəstəyi nəticəsində 2003-cü ildə Azərbaycanın müəmmələsi YUNESKO-nun Qeyri-maddi mədəni irsi siyahısına daxil edilmişdir. İndi bu siyahıda qədim aşiq sənətini və Novruz bayramımız da yer almışdır.

yan cavanları dəstəylə evləri gəzir, oxuyur, oynayır, müxtəlif tamaşalar göstərir və bunun müqabilində ərzəq ve şirniyyat toplayırlar. Sonra onlar birlikdə bu toplanan ərzəgi yeyib, şənlenirlər.

Ön Asiya və Şərqi Avropana arazişinə daxil olan türk - qazaqlar, Krim, Bolqarıya, Yuqoslaviya, Kipr türkləri və s. bəhar bayramını müxtəlif şənliklər, oyunlar, mahnılarla qarsılayırlar. Hər bir kənd (Kiprde isə bir neçə kənd) ya böyük bir meydanda, ya da kendinən ənənədən çəmənlilikdə bir yerə toplasılır, ümumi yemək mərasimini ilə bayramı qeyd edirlər. Bu ərazidə yaz çıçəkləri müthüm rol oynayır. Onları bolşu, sağlamlıq, xoşbaxlılıq remzi kimi yaxın adamlarına bağışlırlar, saçlarını taxırlar. Bayram münəsibəti ilə yumorlu boyarırlar. Bulunları bi hissəsinə ailə üzvlərinə, digər hissəsinə isə bayramı təbrik etməyə gələn gənclər, usaqlara verirlər.

Novruz münəsibəti ilə birşirilan yemeklər müxtəlifdir və əsasən məhəlli xarakter daşıyır. Məsələn, Krimda toyuq və toyuq şorbası, Yuqoslaviyada "karavay" adlı çörək, hörük şəkilli bulka, quzu budu və quru lobyadan hazırlanmış xüsusi xörək bişirilir. Süfrələri bayram xörəkləri ve şirniyyat ilə bezədilmiş evlərin qapılan bayram günləri bütün qonaqların üzüne açıq olur.

Novruz İran xalqlarının əsas bayramıdır. Rəsmi təqvimə görə bu bayram həm də yeni ilin başlangıcına - fərvərdin ayının 1-ne (21 mart) təsdiq edir.

İranda Novruzla bağlı ən mühüm mərasimlərdən biri "axır çərşənbə"dir (farsca: "Çəhərşənbə - su"). Bu mərasim ilin sonuncu çərşənbə gecəsi keçirilir. Həmin axşam uşaqlan tutmuş böyüyə qədər hamı tikan kollarını və odunu bir yere toplayır tonqal qalayır, deyib güle-güle odun üstündən o yan-ba yana atlırlar. Hər dəfə tullananda tonqala müraciətə deyirlər: "Menim sanlığım sənən keçsin, senin qızılığın manəl!" Bu proses tonqal sənəub qurtaranadək davam edir. Adətə görə, tonqalı söndürmək olmaz, o özü yanib qurtarılmalıdır.

"Axır çərşənbə"nın maraqlı ünsürlərindən biri de "ulqal fal"ıdır. Belə ki, həmin axşam adamlar kückədə, adətən dörd yol ayrıncıda dəyib niyyət edirlər və yol ötenlərən eṣitdikləri tasadüfi sözlər arasında bu niyyətin həyata keçiriləcəyinə müəyyənləndirirlər.

"Axır çərşənbə" axşamı kimin evində xəstəsi varsa, bir qab və cömcə götürüb evdən çıxır. Hər hansi bir qapıya yaxınlaşır üzünü

və səməni. Bu adətin kökləri islamdan əvvəlki dövrlərə gedib çıxır və yeddi mələkin adı ilə bağlıdır. Yeddi "sin" in düzüldüyü süfrənin başına güzgü qoyurlar. Güzgünün har iki tərəfinə şəmdanlar düzür və onlarda ailədə olan uşaqların sayı qədər şəm yandırırlar. Bundan sonra təsərrüfəyə aşağıdakı şəyər deyirlər: Quran, iri təndir çörəyi, üzərndə yaşıl yarpaq olan bir kasa su, bir şuşə güləb. Bütün bu şəyələrdən istifadə etməklə müəyyən edilmiş qaydada təsərrüf üçün fal açılır, niyat edilir.

II təhlif olduqdan sonra hər bir ailədə kiçiklər böyükərə təbrik etməyə gedirlər və böyükərə de onlara bayram hadiyyəsi verirlər. Novruzda küsüllər banşırlar, ədəvatərlər unudurlar.

Novruz bayramında şirniyyatdan, meyve və çərəzənənən geniş istifadə olunur. İranlılar Novruz üçün özlərinə maksus çərəz hazırlırlar: püstə, badam, findiq, balqabaq və yemiş toxumu, noxud bir yerə qarşılıklı qovurlur, sonra üstüne duzu su sepişir və yeyilir.

Ənənəyə görə, bayram 13 gün davam edir və bu müddət ərzində adamlar bir-birinə evinə qonaq gedir, bayram hadiyyələri aparırlar. Yeni ilin 13-cü günü xüsusi şəkildə qeyd olunur ki, buna "Sizdəh bedar" ("On üçün qovulması") deyilir. 13 rəqəmi nəhs sayıldığ üçün həmin gün hamı evdən çıxır, çəmənliliklərə, dağlarda, çay kənarlarında, məsələdən gəzir, yeyib-icir, şadlıq edir, müxtəlif müsiki aletlərinin müşayiəti ilə rəqs edir. Bu vəziyyət gecəyansına kimi davam edir və yalnız bundan sonra camaat evlərinə dağılır. Beləliklə, 13-cü günün "üğursuluğu" evlərdən "qovulur".

İranlılar yeni il imkan daxilində mütləq təzə paltarda qarsılaşıma çalışır, evdəki köhne, çatlaşmış saxsı qabları sindirib atr, yenilərlər allar, en fezir ailələr belə bütün imkanları səfər edirlər ki, bayram süflərə səlqili ki, zangin olsun.

Orta əsr ərəb tarixçisi Əl-Meqrizinin "el-Xitāt" eserində verdiyi məlumatlarına əsasən Novruz bayramı Abbasiler xilafəti dövründə VIII əsrdən başlamış ərəb Şərqində yaz bayramı kimi qeyd edilməye başlamışdır. Xəlifa Əl-Məmənun (813-833) göstərisinə əsasən Novruz bayramının icrası onun həkimiyəti dövründə qanuni şəkil almışdır. Bəzək xəlifələr bu bayramın geniş şəkildə qeyd olunması üçün hər cur şərait yaradırlar. Belə ki, Novruz bayramı günlərində camaat xəlifəni bayram münasibətə təbrik edir, ona hədiyyələr getirildilər.

Novruz bayramı elə bir bayramdır ki, her təzə il ona yeni bir tərəvət gətirir, ildən-ildə bayram mərasimləri yeniləşir, zənginləşir. Bayramın bir mərasimi isə onu qarsılayanların hamısı üçün dayışmaz qalır - bu Novruzun "il təhvil olur" deyilən mərasimidir. Köhnə ilin yeni ilə keçidi, gecə ilə gündüzün tarazlaşdırıcı saat bütün ailə üzvləri bayram süfrəsinin etrafında toplasılır və bayram xonçasında ailə üzvlərinin sayı qədər şəm yandırılır - ev işi, nur gelir.

Xeyrxiyəliyyətlər, ülvi hissələr bayramı olan Novruz bayramınız mübarək olsun! Bu bayram hamının ocağına səadət, xoş günlər, eminənlilik, yeni-yeni nüaliyyətlər getirin!

**Aida İMANQULİYEVƏ
filologiya elmləri doktoru
21 mart 1991-ci il**